

Məmməd Arəz



ƏSGƏR ANDI

2003
1495

Məmməd Araz

III6
A 86

49618.

Əsgər andı



©“Araz” nəşriyyatı
Bakı-2003

M.F.Axundov adlına
Azərbaycan Mədəniyyət
Kitabxanası

79295

Tərtib edən: Gülxanum Fətəliqizi.

Redaktoru: Şəlalə İbrahimova

*Məmməd Araz. "Əsgər andı!"
Bakı, "Araz" nəşriyyatı 2003, 100 səh.*

M.....4955332205
sifarişlə
050-2003

©“Araz” nəşriyyatı

VƏTƏN ƏSGƏRLƏRİNƏ XİTABƏN

Əsgər adı - od içində yaşayan qılınc,

Əsgər adı - buz altından göyərən çiçək!

Şərəfli əsgər adını daşıyan, Vətən uğrunda son damla qanınadək vuruşmağı bacaran, hər an şəhidlik zirvəsinə qalxmağa hazır olan balalarım! Başınızın üstündə Allah, arxanızda Vətən, ayağınızın altındaki müqəddəs torpaq həmişə sizinlədir!

Bu torpağın daşı ollam,
Bu torpağı sevmək azdı...

İnanıram ki, siz torpağın daşı olmağa layiq övladlarınız. Çünkü Vətən daşı olmayandan, Olmaz ölkə vətəndaşı.

Siz əsl vətəndaşlarınız. Siz Vətənə söykəndiyiniz kimi, əziz balalar, Vətən də sizə söykənib, Vətən də sizə arxalanır. Siz Və-

tənlə fəxr etdiyiniz kimi, Vətən də sizinlə
fəxr eləyir.

“Azərbaycan”- deyiləndə ayağa dur ki,
Ana yurdun ürəyinə toxuna bilər!

İndi anamız Azərbaycanın ürəyinə toxu-
nublar. O ürəyi siz xilas etməlisiniz və edə-
cəksiniz də!

Vətəndən müqəddəs heç nə yoxdur!
Onu sevin! Müstəqilliyimizin əbədiliyi keş-
iyində həmişə ayıq durun!

Qədəmləriniz daha çəvik, daha sərrast
olsun!

Mən sizə yaşamağı, qəhrəman olmağı,
yağı düşməni torpaqlarımızdan təmizləmə-
yi arzulayıram! Mən sizə analarınızın yan-
ına, sevgililərinizin yanına sağ-salamat qa-
yıtmınızı arzulayıram!

Bu kitabı da sizə ərməğan eləyirəm. Bu
kitabdağı şerləri silahsız oxuyun, ancaq hər

kəlməsini silaha çevirin! Qoy bu kitab mə-
nim sizə xeyir-duam olsun! Özüm sizinlə
bir səngərdə ola bilmirəm. Qoy sözlərim si-
zinlə bir səngərdə olsun. Qoy bu sözlər, bu
dualar sizi düşmən gülləsindən qorusun!

Və bir də istərdim ki, Vətən əsgərlərinə
hədiyyəm olan bu toplu əsgər kitabxanala-
rında qorunaraq bir-birini əvəz edəcək Və-
tən keşiyində duran balalarımıza ötürül-
sün!

Vətən mənə oğul desə nə dərdim,
Mamır olur qayasında bitərdim...

Vətən size oğul deyəcək, balalarım!
Tanrı sizi qorusun! Tanrı Vətənimizi qo-
rusun!

Hörmətlə,
Məmməd Araz 

MÜRGÜLƏMƏ

Mürgüləmə, millət oğlu, mürgüləmə,
Mürgü döydün yüz il belə, min il belə...
Sellər-sular coşdu-daşdı, oyanmadın,
Yer tərpəndi, torpaq qaçdı oyanmadın.
Karvanqıran doğdu, batdı, oyanmadın,
Dan ulduzu göy üzündə dövrə vurdu,
 ışığını tökdü yerə
 oyanmadın,
 çökdü yerə oyanmadın.
Millət oğlu, gərək indi sənin səsin
Qulaq deşə, ağız yuma, göz batıra,
 göy qasıya, dağlar yıxa...
Mürgüləmə, millət oğlu, mürgüləmə,
Mürgüləyən ağılları başsız gördüm...
Mürgülədin:
Yazın gülü, qışın qarlı perik düşdü
Yerin rəngi,
 göyün nuru perik düşdü.

Yurddan yurda su daşıyan
 buludların perik düşdü.
Düzlərimizin yağışları,
 çölümüzün taxılları perik düşdü.
Hələ-hələ göz görməyən,
Hələ qulaq eşitməyən
 misralarım perik düşdü.
Sən mürgülü, düşmən oyaq...
Barmaqları tətikdə biz yatmalıyıq.
Mürgüləmə -
Daşın-qumun qulağına de dərdini,
Yerin-göyün qulağına de dərdini
Pıçılılı haray elə, mürgüləmə,
Göy çatlayar, yer dağları,-
Mürgüləmə.
Bir dəfəlik qəbrə getsin,
Xumar-xumar yatan kəslər...
Mürgülərdən ayılmadı, uddu, yedi
Öz içində batan kəslər.
Mürgülədin:
Bir çımirdə qulağına qum tökdülər,
 eşitmədin.

Gözünə də daş yapdılar, görmədin...

Mürgülərin sonu ağır mürgü olur...

Mürgülüyük: torpağımız palaz-palaz
dərtılanda mürgülüydük.

Meşələrimiz qucaq-qucaq, tala-tala
çapılanda mürgülüydük.

Yatma, Vətən, yatma torpaq, yatma insan.

Ölüm-qalım savaşı var öndə hələ,
İstiqlalla irticanın savaşı var öndə hələ.

Tapdaq altda qalan torpaq səninkidir,
Qılınc qapan, qalxan tutan istəyir...

İçi yatmışlardan olur,
Ağılsız baş, başsız ağıl,
Mürgüləmə!...

2002

NƏĞMƏ

Millət yolu-haqqın yolu,
Ucal, millət bayrağı.
Vətən andı xalqın yolu,
Yaşa, Vətən torpağı.

Xoş sabah sorağında,
Keşikdə durmaliyiq.
Qandan, qandaldan uzaq
Bir dünya qurmaliyiq.

Səslər bizi el səsi,
Səfərbərik, səfərbər.
Gözümüzdən doğulub
Duru, aydın səhərlər.

Dağı-daşı titrədər
Harayımız, hayımız;
Nəgmələrə qanaddır
Dənizimiz, çayımız.

İşıqlansın ürəklər,
Qəlbimizin şamından!
Səadəti pay verək,
Yer üzündə hamiya.

Oyan, qalx, Azərbaycan!
Taleyinə yaxşı bax.
Bu torpağı yaşadan
Ayiq başlar olacaq.

Hayqır, Araz sədasi!
Titrəsin Ağrı dağı.
Öyrədək özümüzə
Özünə qayıtmağı.

1991

VƏTƏN!-DESİN!

Bu gün gərək
Hər animiz Vətən! - desin.
Qılıncımız, qalxanımız
Vətən! - desin
Təxminimiz, gümanımız,
Vətən! - desin!
Ölənlərin əvəzinə
Qalanımız - Vətən! - desin.
Vətən, - desin!
Qəlbimizin hər duyğusu,
Hər vurğusu
Vətən! - desin.
Fərqi yoxdur, harda olaq
Zamanımız, məkanımız
Vətən! - desin!
Çox yatdıq, çox mürgülədik,
Qoca millət!
Mürgülədik: qoşa-qoşa
Dağlarımız oğurlandı,
Çaylarımız, göllərimiz oğurlandı.
Oğurlatdıq!

Düzlərimiz, çöllərimiz oğurlandı.
Oğurlatdıq!
İndi saysaq saya sıgmaz,
Daha nələr, nələr oğurlanıb.
Yer üstündə xəzinələr,
Yer altında dəfinələr
oğurlanıb!
Qoca millət, hər andımız,
amanımız,
Əgər varsa,
Zərrə qədər imanımız,
İmanımız - Vətən! - desin.
Hər yaxşımız, yamanımız
Vətən! - desin!
Bu nə səsdi, nə hənirdi
Vətən deyir,
O, Xocalı harayıdı,
O, Xocalı dərdidi
Vətən deyir.
Xəndeklərdə dəfn olunan
Əsir qoca Vətən deyir.
Əli kəsik,
dili kəsik

Uşaqlar var-hələ dustaq,
Körpə dustaq, Vətən! - deyir.
Bu nə külək, bu nə bulud,
Bu nə yağış, bu nə qardı?-
Didərginlər üzərində
susub durdu.
Vətən! - dedi!
Mürgülüsən, qoca millət:
Daha möhkəm, daha ötkəm
gəlsin səsin,
Vətən! - desin!
Qoca millət,
Bu gün gərək
Hər anımız Vətən! - desin.

8 fevral 1998

BİR KƏND VARDI YER ÜZÜNDƏ

Hara köcdü təmtaraqı bu kəndin?
Hara uçdu toy-düyünü bu kəndin?
Daşladılar, süpürdülər göyünü,
Ulduzları kar dərəyə, kor dərəyə tökdülər.
Hara getdi ulduzlu göy dünyası,
Öz ocağı, öz tüstüsü, öz odu.
Öz çörəyi, duzu vardi özünün
suyu vardi özünün.
Çağırana hay verərdi,
Öz payından pay verərdi,
Yaxına da, yada da.
Hara köcdü təmtaraqı bu kəndin?
Bulaq başı qız-gəlinsiz qalıbdı,
Su arxları çat-çat olub, su dartmır.
Heç kim daha mürgülüünü oyatmır,
Çətən kimi sıx meşəsi-quru şax.
Həyətlərdə nə hənir var, nə ocaq,
Ölü bilmir qazılıbmı məzarı,
Ölü sağı, sağ ölüünü dəfn edir.
Xoruzların banlamağa heyi yox,

Böcək də yox, insan yoxsa bu kənddə
Hara köçüb təmtaraqı bu kəndin?
Gecə varsa, gecəsi yox bu kəndin.
Gündüz varsa, gündüzü yox bu kəndin
Ocağı yox, tüstüsü yox bu kəndin
Uşaq varsa, çıxdan sönüb gözləri,
Qoca varsa, çıxdan çöküb dizləri.
Bəlkə bu kənd bir çıraqmış, bir çıraq,
Söndürüblər, çıxıblar;
Ağaclar lal, sular dilsiz, daş dilsiz,
Kəndə gələn cığırları ot basıb.
Kənddən gedən çəhlimləri ot basıb
Gül-çiçəyə yaxın durmur arılar,
Sahib yoxsa şirə kimə gərəkdi?
Nə at vardi, nə at minən görünür.
Gündüzünü dəfn ediblər bu kəndin,
Gecəsini qəhr ediblər bu kəndin.
Gülüşündən nur yağardı qızların,
Nəfəsindən od damardı ərlərin.
Üfüqlərdən işiq yağmır, su dammır
Buludlardan ləlek salır durnalar.
Gecəsində qurd ulamır, it hürmür,
Hara köçüb təmtaraqı bu kəndin?

27.XII.1995

X X
X

Bu torpağın güneyi yaz,
Quzeyi bənövşəli,
Baharı qarlı dağlı,
Payızı göy meşəli.

Bu yurdun gözəli gül,
Əhdini gülə yazdı.
Bu yurdun daşı ollam,
Bu yurdu sevmək azdı!..

1957

1961
+
8

ÇEÇEN FACİƏSİ

Allah, Allah, bu nə dünya, bu nə bəşər?!
Gözgörəti insan yanır, insan ölü:
Körpəsiyle, qocasıyla, xəstəsiyle;
Torpaq yanır: bulağıyla, ağacıyla,
Torpaq yanır: havasıyla,
Qarışqası, böcəgiyle;
Tank altında tapdalanmış toxumuya.
Didir insan bir-birini;
Yeyir insan bir-birini.
Bilmək olmur kim günahkar,
kim haqlıdır.
Hamı, hamı günahsızdı-silahsızdı,
Hamı, hamı günahkardı-silahlıdı.
Cənab nazir, mən görmüşəm,
Çox görmüşəm tank burnunda
Ölümle bir
beynəlmiləl nəğmələri getirəni.
Çox görmüşəm.
Çox görmüşəm qana batmış
əlləri mən.
Çek tətikdən əllərini,

M.F.Axundov adına

Azərbaycan Mədəniyyəti

Kitabxanası

Yüz xaraba, min xaraba
müəllifi əllərini.
Kiçiklərin böyüməsi çətin işdi
“Böyüklərin” kiçilməsi
çox asandı.
Dünya özü yaxşı bilir:
Raketlərin qanadında qayda getmir,
Qanun getmir heç diyara.
Qayda-qanun dediyini
ürək yazır, əl daşıyır;
Öz əlinlə öz yurduna
ölüm dartmaq!
Bu “yeni” bir hərbi məntiq!
Öz yurdunu şum eləmək,
Qan axıtmaq, sonra, sonra
Su axıtmaq-qan yumaga?!
“Mənim”-deyib o torpağı,
Əkmək, sonra mərmi səpmək,
Çox qəribə davadı bu.
Çox qəribə məntiqi var
bu qırğının
Çox qəribə sualı var
Cavabı yox bu qırğının,
Cavabı yox...

10.I.1995

ƏSGƏR OĞUL

“İgid əsgər, möhkəm dayan”
S.Əlizamanlıının oxuduğu mahnından

Sən bu yurda söykəlisən, bu yurd sənə,
Keşiyində dursan belə neçə sənə,
Ayaq üstə yatsan belə neçə sənə:
Sən bu yurda söykəlisən, bu yurd sənə!

Son atəş də, son zərbə də səninkidir,
Oğul əsgər, əsgər oğul-mərd igiddir,
Mərd ölsə də mərdlik ölmür, hünər ölmür;
Hünər ölmür, mərdlik ölmür-əsgər ölmür.

Mən bilmirəm, hardan boy al, hara dırman,
Mən bilmirəm, göyə ucal, yerə quylan,
Babaların məzarını qoru, qardaş!
Ataların vüqarını qoru, qardaş!

Körpələrin yuxusunu qoru, qardaş!
“Vətən ölməz” duygusunu qoru, qardaş!

"Hünər ölməz" nidasını qoru, qardaş!
Od yurdunun odasını qoru, qardaş!
Gurşad olub göydən ələn-mən bilmirəm,
Qara bələn, buza bələn-mən bilmirəm,
Harda şirləş, harda filləş-mən bilmirəm,
Mən bilirəm: geriyə yol yoxdur, atam!
Öncül oğul dönüb geri baxmir, atam!

Geridə biz qəbir yeri saxlamışıq,
Bəsdir daha sızlamışıq, ağlamışıq!
Geridə biz qəbir yeri saxlamışıq,
Özümüzə dar ağaç qurmaq üçün
Özümüz öz boynumuzu vurmaq üçün:
Qətl yeri saxlamışıq, qətl yeri!
Qəbir yeri saxlamışıq, qəbir yeri.
Bu torpağın hər qayası deyir bunu,
Bu torpağın min yarası deyir bunu.
Bu torpağın son nəfəri olsan belə,
Son dirisi, son əsgəri olsan belə,
Geri dönmə, son qəlebə xəttinəcən,
Son qəiəbə həddinəcən, səddinəcən.

Dönmə geri üfüqəcən...
Nə zaman ki bu yer, bu yurd
Yağıları süpürəcək, üfürəcək,
Hər əsgərin, hər nəfərin
Nəfəsi od püskürəcək.

Onda dönüb görəcəksən:
nakamların qəbri: Məşəl!
Qaliblərin qəlb: Məşəl!
Məşəl! Məşəl!
Şah dağından qəlb məşəl!..

2XI.1993

ULU ŞAHİM, QILINCINA SÖYKƏNİM!

Xətaiinin ruhu qarşısında

Şah Xətai, qüvvətimiz haçalanır,
Qüdərimiz, qeyrətimiz haçalanır,
Varlığımız çılkılnır, parçalanır,
Ulu Şahım, qılincına söykənim!

İçimizdə döyüş gedir, vuruş gedir,
Özümüzdən özümüzə yürüş gedir...
Biz qılinci tərs tutmuşuq;
Özümüzü kəsir ağızı;
Qəh-qəh çəkir düşmən-azğın.
Biz qılinci tərs tutmuşuq
Və beləcə özümüzü unutmuşuq...

Ulu Şahım, qılinc çalmaq öyrət bize!
İçimizdə şeytan səsi,
Yalan səsi, böhtan səsi-
Didir bizi, yeyir bizi,
Ulu Şahım,
Qibləmizə çevir bizi!
Ulu Şahım, qılincına söykənim!
Zülmetlərə göz dikməkdən kor olmuşuq;

Özümüzü görmüşük ta, yorulmuşuq
Özümüzü görməyi sən öyrət bize,
Uçurulmuş dünyamızı
Hörməyi sən öyrət bize!

Ulu Şahım,
Qılinc çalmaq öyrət bize!
İçimizlə vuruşmağı öyrət bize!

Xirdalayaq:
nəyimiz var,
nəyimiz yox;
Nəyimiz az. nəyimiz çox,
Bəs eləyər-çox ələdik göz yaşı da,
Göz yaşımız əritdi ən sərt daşı da.
Yağlıları sevindirdik, bəs eləyər!
Al mumluğu,

al, qəddarlıq öyrət bize!
Bir azca da canavarlıq öyrət bize.
Onda bəlkə qoyun-quzu
olanımız təzər, itər;
Onda bəlkə sərhəd boyu
ərlər bitər, nərlər bitər...
Ulu Şahım, qılincına söykənim!

Biz düşmənlik bacarmadıq,
Düşmənləri tanımağı öyrət bize,

Biz nifrəti

qanımızla yoğurmağı bacarmadıq.
Qələminlə sən mələklik öyrətmisən,
Qılıncınla Əzrayıllıq öyrət bizi.
Biz özümüz-özümüzə məglub olduq,
İçimizdə, qanımızda məglub olduq.
Məglubların şərəfinə süfrə açdıq.
İsti çörək, "isti qorxu" yedizdirdik.
İsti qəzəb, isti yaraq,
İsti nifrət...yox, vermədik!
İçimizdə yer şumladıq;
Yaxşı-yaxşı xəyanətlər,
Yaxşı-yaxşı cinayətlər bitirməyə.
Gör ağlımız yetir nəyə?
Gör əlimiz yetir nəyə?
Tanrı, bizi bizdən qoru!
Öz əlimizdən qoru,
Əməlimizdən qoru!
Bu millətin süfrəsini duzsuz qoyma,
Bu millətin kürsüsünü sözsüz qoyma!
Namərdi sən elə yatır,
Qoy biryolluq ayılmassisn.
Ulu Şahım, ruhun bizdən ayrılmassisn,
Ulu Şahım, bizə yar ol!
Ulu Şahım, qılıncına söykənim!..

29.IX.1994

MUROVA QAR YAĞIRDI

Axşamdan başlamışdı;
Murova qar yağırı;
Qar altda donmuşların
üstünə qar yağırı.
Düşmənin qəfil hücum-qəsdinə
qar yağırı.
Kürəkçayın nəfəsi batmış idi elə bil
Mürgü bilməz küləklər
yatmış idi elə bil;
Keşikdəki əsgərin baxışı, zəndi oyaq...
Murova qar yağırı.
Murova qar yağacaq,
Min illərlə belə sildirilmişlər qalacaq...
Qalacaq dilsiz yatan hər qaya-hər qalaça,
Bu dəli uçrumlara ələnən qar qalacaq.
Döngəni düz, düzü döngə eyləyən
O qarların altından
gizli ciğir keçəcək,
O qarların üstündən açıq ciğir keçəcək,
O, qorxmazlar ciğiri, iğid ərlər ciğiri,

O, cəsarət ciğiri,
yenməz hünər yoludur,
O, dönməzlər yoludur, qalib əsgər yoludur;
Murova qar yağırıdı...
Hardasa, kimlərin sə
dəminə qar yağırıdı...
Nigaran anaların qəlbini qar yağırıdı...
Bir azdan qar tutacaq
keçidləri, yolları;
Bircə əsgər nəfəsi,
Sayıq əsgər nəfəsi
Əridəcək o qarı!
Murova qar yağırıdı...

Murovdağ - Bakı, XI 1994

KƏLBƏCƏR QAÇQINLARINA

Yüz də desək, min də desək
cavab budu:
O torpağı biz uduzduq,
Sənli, mənli, biz uduzduq;
Keçməzliyə keçid olan,
Çəhlimlərin açarını,
Qıflılanmış yarğanların,
Uçrumların açarını
Biz özümüz uduzduq.
Hər qalası səngər olan,
Hər qayası əsgər olan
Dərələri biz özümüz uduzduq.
Dəlidəğə söykənmədik
Ona sıniq vüqar qoyub gəldik.
İtmiş qürur qoyub gəldik.
Ormanları, talaları biz uduzduq.
Günahı var çəlik tutan qocanın da,
Günahı var:

Yumruq boyda daş götürən uşağın da.
Çox döyüşü döyüşmədən uduzduq.
Günahkarıq, biz hamımız günahkar.
Alimi də, şairi də,
Çobanı da günahkar.
Lap iti də, pişiyi də günahkar.
İndi daha əl axtarma,
İndi daha ətək gəzmə!
Əlin də var, ətəyin də.
Öz əlindən, ətəyindən
Yapış, qardaş, yapış sən,
Göydən sizə əl uzatmaz mələklər.

dekabr 1995

QOLUZORLULARA NİFRƏTİM VAR

Bütün qoluzorlulara nifretim var:
Boylu olsun, alçaq olsun,
Lətti olsun, qıvraq olsun,
Çinli olsun, cinsiz olsun,
Dinli olsun, dinsiz olsun...

Bütün qoluzorlulara nifretim var,
İnsan ölürlər,
Yurd dağılır göz qabağında,
Ölən niyə yaranmışdır?
Bu yurd niyə qurulmuşdur?
Körpə niyə doğulmuşdur?
Deyəmmədik-sən də, mən də.
Öldürənin böyründəcə
sən də vardın,
Mən də vardım şeytanla bir.
Sözə baxın: şeytan insan öldürdü
insanla bir.

SƏNƏ İNANIRAM

Şeytanın da, insanın da
Birgə təlim keçdiyini
Özüm gördüm öz gözümlə.
İnsanın başında şeytan papağı,
Şeytanın başında insan papağı.
Özləri beləcə dəyişmişdilər;
Aylarla beləcə döyüşmüşdülər.
İnnən belə deyin görüm:
Öldürən kim, ölen kimdi?
Deyin görüm: qıran kimdi?
Quran kimdi? Bölən kimdi?

Bütün qoluzorlulara nifrətim var...
Ürəyimdə bir içimlik məhəbbət qalıb,
Ürəyimdə bir udumluq mərhəmət qalıb...
Qoyun ölüm öz dərdimlə, siz Allah!

24.I.1995

Nə dona girsə də ilandır, ilan
Lənət ağına da, qarasına da.
Nə dildə danişsa,- şeytəndi, şeytan,
Lənət bozuna da, alasına da.
Bunu mən demirəm, babalar deyib:
Qurdunan yoldaş ol, çomağı bərk tut;
Göz qırpdın qapacaq o üzə gülən,
Az oldu yalraqdı, çox oldu cəllad.
“Böyükər” dalında gizlənə bilən
Fərqi yox kişi, fərqi yox arvad.
İçində gizlənər eşik görkəmi;
Sümsünər it kimi, sinər qurd kimi,
“Böyükər” dalında görünməz onlar.

Beləcə, kiçilər “böyük olanlar”
Beləcə böyüməz kiçik olanlar.
Ayaq yalayanlar-küçük olanlar,
Kiçiklər zənciri böyük əlində,
Yüz səmtə qısqırdar yeri gələndə.
Yüz yol söz verildi, and da içildi,

Unutduq: "bu itlər girevəcildi",
Çevirdin, qəfildən qapacaq səni,
Qapıb öz baltanı çapacaq səni,
Hələlik bu düşüb baxtımıza bu,
Hələlik doğrudur bu acı doğru.
Ayiq olmalıyiq hər yerdə ayiq,
Süfrədə, yataqda, səngərdə ayiq,
Mən ayiq, sən ayiq, sərkərdə ayiq...

O kimdi dəm olan özgə yasından?
O kimdi haqsızı haqlı eləyən?
Ayını təzdirib mağarasından,
"Bu mənim tarixi muzeyim..." - deyə!
İçər sağlığına bir məkri varsa,
Yoluna bir qucaq təbrikə çıxar.
Süfrəndə yağılıca bir tikə görse,
Ağzında dişinə şərklə çıxar.
Bundan da betəri öz olanımız,
Əyri olanlardı düz olanımız.
Bundan da betərdi: bölgəbazlarıq,
Badələr dalında ölkəbazlarıq.

Qeyrətdən güc alar gücü az ölkə,
Ölkə yox, ölgədir qorunmaz ölkə.
Bu, mənim vəzifəm: əli qələmdə,
Bu, mənim vəzifəm: sözü kürsüdə...
Bu, sənin vəzifən: əli tətikdə,
Bu, sənin vəzifən: gözü üfüqdə...

Başımın üstündə müqəddəs Quran,
Sənə inanıram, ölkə rəhbəri.
Sənə inanıram, keşikdə duran
Ayiq Vətən oğlu, Vətən əsgəri!

08.05.1995

DÜŞMƏN QABAĞINDAN QAÇAN “KİSİLƏR”

Başını qorudu boş papağınan,
Pay verdi düşmənə zər tabağınan;
Tökdü namusunu it qabağına
Düşmən qabağından qaçan “kışılər”.

Əl versə, əlindən əlim yapışmaz,
Yansaq bir ocaqda külüm yapışmaz.
Adını tutmağa dilim yapışmaz...
Döyüş meydanından qaçan “kışılər”.

Dərədə quzguna leş olsa yaxşı,
Özü öz başına daş olsa yaxşı,
Mal kimi naxıra qoşulsə yaxşı
Düşmən qabağından qaçan “kışılər”.

Qaçı varlığından, varından qaçı,
Qaçı qeyrətindən, arından qaçı.
Oğlundan, qızından, yarından qaçı
Döyüş meydanından qaçan “kışılər”.

Ha qaçın-hardasa dirənər dağa,
Haqqı yox özünə qəbir qazmağa.
Haqqı yox bu yurda ayaq basmağa-
Düşmən qabağından qaçan “kışılər”.

Qəsdə, xəyanətə quyruq olandır,
Buyruqçu olandır, buyruq olandır,
Yurdsuz duyğulara duyğu olandır
Düşmən qabağından qaçan “kışılər”.

Qaçı hiddət dolu nifrətə doğru,
Qaçı nifrət dolu hiddətə doğru.
Qaçı düşmənlərə xidmətə doğru
Döyüş meydanından qaçan “kışılər”.

2.11.1993

AYAĞA DUR, AZƏRBAYCAN!

Nə yatmışan, qoca vulkan, səninləyəm!
Ayağa dur, Azərbaycan, səninləyəm!
Səndən qeyri
 biz hər şeyi böлə billik!
Səndən qeyri
 biz hamımız öлə billik!
Bu, Şəhriyar harayıdı,
Bu, Bəxtiyar harayıdı!
Hanı sənin tufan yıxan,
Gürşad boğan yurda oğul
 oğulların!
Qara Çoban, Dəli Domrul oğulların.
Çek sinənə-qayaları yamaq elə,
Haqq yolunu ayağına dolaq elə,
Bayrağını Xəzər boyda bayraq elə,
Enməzliyə qalxmış olan bayrağını!
Azərbaycan, Azərbaycan,
 Azərbaycan bayrağını!
Ayağa dur, Azərbaycan!
Bunu bizə zaman deyir,

Məzarından baş qaldıran baba deyir!
Nər oğlu nər, səninləyəm!
Səninləyəm, silah tutan,
Külüng tutan, yaba tutan,
Kösöy tutan, nişanlı ər, səninləyəm!
Səninləyəm, qız atası,
Hanı nərən, hanı səsin!
Hanı andın!
Yoxsa sən də yatmışlara, batmışlara,
Qeyrətini satmışlara xirdalandın!!!
Gözünü sil, Vətən oğlu,
 ayağa qalx!
Üfűqünə bir yaxşı bax.
Sərhəddinə bir yaxşı bax.
Sərhəddinin kəməndinə bir yaxşı bax!
Dur, içində qorxunu boğ,
Ölümünlə, qalımını ayırd elə.
Dur, içindən qorxağı qov,
Dur, özünü Bozqurd elə!
Bir səsindən min səs dinər,
Neçə-neçə daşa dönmiş dinməz dinər!
Oddan bitər, qandan bitər əyilməzlər!
Mərd oğullar-mərdliyilə öyünməzlər!

Torpaq altda ölümlüyə gömülməzlər.
Varım, yoxum, səninləyəm,
Azım, çoxum, səninləyəm,
Şirin yuxum, səninləyəm.
Yixin məni söz atından,
Atın məni tank altına.
Əzin məni xıncım-xıncım,
Kəsmir əger söz qılıncım,
Didin məni didim-didim,
Atın məni tank altına.
Qundaqdakı bir körpəni
xilas edim

Neçə "səni", neçə "məni" xilas edim
Səninləyəm,
Sözü qəmli, özü dəmli
rəhbər adam!
1918-də vuruşurdu,
Danışmirdi rəncbər atan,
rəncbər atam!
Səninləyəm, haqq-ədalət, səninləyəm,
Milli qürur, milli qeyrət, səninləyəm!
Səpil quma, göyər yerdə, bit qayada,
Gizli nifrət, açıq nifrət, səninləyəm,

Oyat bizi, ey yaradan, səninləyəm!
Ya birmərrə yatırı bizi,
Ya birmərrə oyat bizi,
Ya yenidən yarat bizi,
Ey yaradan, səninləyəm,
Səninləyəm, yatmış vulkan,
Səninləyəm!
Ayağa dur, Azərbaycan,
Səninləyəm!

19.03.1992

ATA MİLLƏT, ANA MİLLƏT, AĞLAMA

Pəncərəni külək döyüb ağlasa,
Eyvanına quşlar qonub ağlasa,
Ürəyini nalən yonub ağlasa,
İçində yan, ağı deyib, ağlama,
Ağlamağın yeri deyil, ağlama.

Bu döyüşdü-əzilən var, əzən var,
Ölüm hökmü qoltuğunda gəzən var;
Burda "bizik", nə "mən" vardır, nə "sən" var.
Yox, ağlama, ana millət, ağlama!
Qorxuram ki, sına millət, ağlama.

Hayqır, könül, bundan betər çağ hanı?
İnsan yanır, torpaq yanır, dağ yanır.
Bacım, indi ağlamağa vaxt hanı?
Qardaş deyib, yurdaş deyib, ağlama!
Ağlamağın yeri deyil, ağlama.

Əyilməkdir ağlamağın tərs üzü,
Dərdi dartıb üzməyəni dərd üzür,
Ağlayanı tez də tapır dərd-hüzür,
Bəlkə tanrı belə yazıb, ağlama.
Səsini boğ, millət qızı, ağlama.

Bu torpağın son qurbanı mən olsam,
Öz odumda yanıb külə tən olsam,
Eldən ötən güllələrə dən olsam,
Ata millət, oğul, deyib, ağlama,
Ağlamağın yeri deyil, ağlama!

03.03.1992

YA RƏBBİM, BU DÜNYA SƏN QURAN DEYİL

İnsandan insana körpümüz sınız,
Ya rəbbim, hamımız sənə sığınız.
Özünü özündə itirib insan,
Didişmə dişləri bitirib insan.
İçdiyi zəhərdir, qusduğu zəhər,
Qəhəri bəhərdir, bəhəri qəhər.
Ya rəbbim, bizlərə qaytar bizləri,
Şeytan qulağında axtar bizləri,
Tələsi yoxların cələsi işlək;
Cələsi yoxların tələsi işlək;
Çaparlıq istəsək-yolumuz kəsik,
Qılıncı əl atsaq-qolumuz kəsik.
Ya rəbbim, əl açdıq, tut əlimizdən,
Çıxmasın bu doğma yurd əlimizdən.
Sən bizi kiçiklər kinindən qorū,
Fil tutur, şir tutur hörməcək toru.
Ya rəbbim, adilsən, hifz elə bizi,
Halal ocaqlara üzv elə bizi,
Gör harda, gör necə Məcnunuq hələ,
Qəbir qazmağınan məşguluq hələ;
Külüng de bizimdi, torpaq da bizim,

Batmış da, yatmış da, oyaq da bizim.
Yalanı tuş elə öz ünvanına,
Özün çək nahaqqı haqq divanına.
Hələ mürgülüyük, xeyli mürgülü,
Zurnalı, qavallı, neyli-mürgülü.
Hələ öz içində batanımız çox,
Düşmən laylasına yatanımız çox.
Hələ qoltuqlara sığan nə qədər,
Hələ töküleni yiğan nə qədər.
Yolu çox genişdir gedər-gəlməzin,
Ağlımız bu yolla gəlsin-gəlməsin?
Bu gəliş nə gəliş,
Bəllisə sonu?
Bu gediş nə gediş?
Kim qovur onu?
Ya rəbbim, xəlbirlə lovğa “mənləri”,
Ələyib sovur da bölünənləri,
“Bizliyə”, “sizliyə” bölünənləri,
Dağlıya, düzlüyə bölünənləri,
Keçir ələyindən lovğa “mənləri”,
Keçir bölünməklə öyünənləri.
Çoxluğa sədd olan “azlığı” uçur,
Çoxluğu azlığın üzərində qur.
Kimdir qıl verəni fəndgir azların?

Kimdir yaradani yaramazların?
"Əhdini cəhdinə girov qoyanlar?!"
Adını deməyək, deyək ki, "onlar"...
Gəlir qulağıma bir səs dərindən:
"Qoru sən özünü həndəvərindən!"
Bir dirlə zamanın sevdiyi səsi:
Tülkü qaqıltısı, qurd mələrtisi!..
Ya rəbbim, sən qaytar bizi bizlərə,
Cala boz günləri ağ gündüzlərə.
Nə qədər itik var,-
Min artıq tapan,
Naxırsız naxırçı, sürüsüz çoban!
Qarışış: xalq kimdi,
Xalqı çapan kim!
İşiq paylayan kim, işiq qapan kim...
Bu necə yuxudu... ayılmaq olmur,
Qaçanı qovandan ayırmaq olmur...
Nə qədər qovacaq bu qovan yazıq?
Ona "qaç" deyiblər-qaćır beləcə,
Buna "tut" deyiblər-qovur beləcə...
Ya rəbbim, mən sənə oları dedim,
Azacıq yadımda qalanı dedim.
Bizə qalmayacaq nə bizə qalsa,
Dağ dağa qovuşsa, düz-düzə qalsa,

Qalan dərdimizi yüklesək əger
Kəl olsa, nər olsa-qəddi əyilər.
Ya rəbbim, arabir düş yanımıza,
Arabir ölçü qoy vicdanımıza.
Harda dinimiz var,
İmanımız yox,
İmana gəlməyə gümanımız yox;
Gəlsən tufanla gəl,
Tufanla qayıt,
Bu yeri, bu yurdu sahmanla, qayıt...
Ya rəbbim, bu dünya sən quran deyil.
Qudurğan sən görən qudurğan deyil,
İndi qudurğanın altında yatır...
İndi qudurğanlar uzun ömürlü,
Meymunlar yenə də ağaçda yatır,
Fağırlar yenə də quzu ömürlü...
Ya rəbbim, bu dünya sən görən deyil!
Bu sədlər, sərhədlər sən hörən deyil.
Adını, soyunu dəyiş dünyanın,
Odunu, suyunu dəyiş dünyanın,
Yolunu, yönünü dəyiş dünyanın,
Ya rəbbim, bu dünya sən quran deyil,
Fezada yerini dəyiş dünyanın...

BİZİ VƏTƏN ÇAĞIRIR

İndi bizim ölümlə
çarışan çağımızdı,
Ölümün boğazından
yapışan çağımızdı,
Ölümlə tərcümənsiz
danışan çağımızdı.
Qılınc qap, Vətən oğlu,
Bizi Vətən çağırır!

Bu, ölüm-qan yoludur,
Ölüm dən qandan keçir.
Bir qolu da qırılıb
Azerbaycandan keçir.
Dövran bizdən bac alır,
Şöhrət bizdən yan keçir.
Qılınc qap, Vətən oğlu,
Bizi Vətən çağırır!

Bu yolda əyilənə:
“Ölüm haqdı” deyirik,
Əbədi məzarımız
bu torpaqdı, deyirik.
Vətən göyü dəyişməz

Göy bayraqdı, deyirik.
Qılınc qap, Vətən oğlu,
Bizi Vətən çağırır!

Bu, səhra məhkəməsi,
Bu, onun qərarıdır:
“Bircə addım arxada
Son ümid divarıdır!”
Bu yurdda yaşamağa
Haqqı yox, - fərarıdır!
Qılınc qap, Vətən oğlu,
Bizi Vətən çağırır!

Güçünə, qəzəbinə,
Zəhmini də qata bil,
Düşmənin mariğında
pələng kimi yata bil.
Bu dağları baba bil,
Bu daşları ata bil!
Qılınc qap, Vətən oğlu,
Bizi Vətən çağırır!

20.05.1992

AYAQ SAXLA

Söz bizədir, dərs bizədir.

Yolcu qardaş, ayaq saxla,
 Nakamlara-baş əyib dur.
 Nə qəhərlən, nə də ağla
 İndi onlar xalq övladı,
 El qızıdır, el oğludur...
 Bu, şəhidlər qəbristanı,
 Bu, şəhidlər xiyabani,
 Bu, şəhidlər muzeyidir.
 Onlar üçün səssizliklə səs eynidir
 Burda elə şəhidlər var:
 Cismi yoxdur, canı yoxdur,
 Bircə səsi dəfn olunub.
 O səs batmır, o səs yatmır.
 Bəlkə elə ildirim səs,
 Haray səsdır, çağrış səsdır,
 Hayqırtıdır.
 Qulaqlara sığmır o səs,
 Qulaq tutmaz səslər var ki,
 Ürək tutur, ürək tutur o səsləri.
 Ürəyini söykə, qardaş, bu səslərə,
 Ürəyini söykə, qardaş, bu daşlara.

Ürəyini söykə, qardaş, bu torpağa,
 Ürəyini ayıq saxla,
 Səsdən qopan qəlpələrin səsini duy,
 Görünməyən güllələrin səsini duy.
 Başımızın altında yatan
 Ölümələrin səsini duy.
 Kipriyimizdən asılı
 Fitnələrin şəklini gör.
 Ayaq saxla, yolcu qardaş,
 Ürəyini ayıq saxla,
 Ayıq saxla, oyaq saxla...
 Burda zaman nəfəs almır.
 Burda əsrin səsi donub.
 Əbədiyyət aram-aram
 Şəhidlərə heykəl yonur...

14.04.1998

YAXŞILAR

Amandı, qoruyun bir-birinizi!
Qoymayın soyuya Arazi Kürdən.
Kim atdı, kim satdı birliyinizi-
Papağı gildəndi,
Qafası küldən...

Elə son anda da sonsuz güc ara,
Sən nəfəs-nəfəsə; səs-səsə gursan.
Aradan su keçdi-yarğandı ara,
Alasız, talasız birliyi bir san!

Yoxsa əl tutanın yixanın qədər,
Qorxma, yaxşıların biri min adam!
Gəzib igidlərlə qədəmbəqədəm,
Yaxşılar ordusu yaradacağam.

Ziyasız olanlar ziyani dandı,
Yox üzüqarası “qara kütlənin”.
Bir az gec inandım,
Yaxşı inandım:
Dişləri pis kəsmir ağlı kütlərin!
Amandı, qoruyun bir-birinizi!

Döyüş nə ağıdır, nə də meyxana,
Ağlağan qatlanar,-
Qatlanan sınar!
Beş gün əlinizə düşən meydana
Gürnəş bağlayanlar yiğışmasınlar!

Bu һansi ağılli başdan başlanıb?
Bu sel görünəndən daha dərindir.
Bu çələng taclardan uca başların,
Bu sümük xalqına hürənlərindir!

Yaltaq da alçaqdır, alçaq da yaltaq,
Çoxları itləşdi bir yalaq üçün.
Qoyun beləsini duza, saxlayaq,
Sabah beləsinə şapalaq üçün.

Hünər zamanın da qəddini gərir,
İgidlər ərləşir ərgən çağında.
Xəyanət selinən, yelinən gəlir,
Ədalət gələndə quş caynağında!
Amandı, qoruyun, bir-birinizi!

Qolu itənlərə qol olanların,
Çəkici, orağı qorunmalıdır.

Özgə ümidiñe qor olanların
Öz ümid çırığı qorunmalıdır!

Mən də hər çağrışa dönüb baxmaram,
Önümdeñ dağ durur,
Arxamda dərə.
Mən də hələm-hələm bayraq taxmaram
Göyümdə göyərən göydələnlərə.

Baxın, bir baxışla kim bunu anlar;
Düşmən qılıncında-bu dost əlidir!
Təbrikə, təhrikə mahir olanlar
Güdaza verməyə səriştəlidir.
İlahi, nə çoxmuş çayır kimilər!
Ayıqlar qütbündə ayıq kimilər...
Amandı, qoruyun birliyinizi!..

4.01.1989

VƏTƏN MƏNƏ OĞUL DESƏ

Buyruqlara sığışmayan inaddım,
Çox qanadlar yorub salan qanaddım.
Ulduzlara yumruq düyüb, daş atdım;
Nizamlara baş əyməzdə nizamım.

Qayaları haçalardı qüdrətim,
Buludları parçalardı qüdrətim,
Şimşəkləri qıçalardı qüdrətim,
Yorulanda nur mızrablı ozanım.

O selablar seləliyim yalanmış,
Ötən günler çalağanmış, çalanmış.
Bircə kövrək xatirələr qalanmış,
Onu da ki, ha çevirim, ha sanım...

Vətən mənə oğul desə nə dərdim,
Mamır olub qayasında bitərdim.
Bu torpaqsız harda, nə vaxt, nə dərdim-
Xəzanımdır, xəzanımdır, xəzanım.

Dünənimi dösdən asan deyiləm,
Dünənimə qəbir qazan deyiləm.
Ürəyimsiz kəlmə yazan deyiləm,
Nə qədər ki, öz əlimdi yazanım.

QƏFİL

Bir haray yuxuma güllə boşaltdı,
Bir duyuş səsiymiş oyadan məni,-
Qəfil bir səksəkə qoynuna atdı,
Oyatdı bir qəfil yuxudan məni.

Qəfil baş kəsmələr, qəfilasmalar,
Qəfil qasırğalar yadına düşdü.
Qəfil hökmələri qəfil yazmalar,
Naqəfil dərgalar yadına düşdü.

Qəfil oyanışlar, vuruşlar ki, var!
Yaman qəfilləri qəlbim unutdu.
Qəfil hücumlara qəti duruşlar
Gözümə təsəlli pərdəsi tutdu.

Qəfil üsullara çoxdan tanışmış,
Bəzən bu cürəti yada vermişik.
Qacarı qəfildən yaxalamışmış,
Nəbini qəfildən bada vermişik.

1962

**x x
x**

Qəfil müştuluqlar az çıxar yola,
Qəfil xoş xəbəri haxla deyiblər.
Qəfil bir sevgini dağdan qolayla,
Sonra dalışınca ağla, deyiblər.

Bu torpaq əsrlər qaranlığında
Qəfil nur dağları dikəldib axı!
Bu torpaq qədimlər toranlığında
Nadan sürüşü də kökəldib axı!

Qəfil təzadların sıçrayış yeri-
Gah zülmətli olub bu yer, gah işıq.
Biz hələ bu yerdə qəfilliklərin
Əsl damarını axtarmamışıq.

1970

QARABAĞ DÜZÜ

Bu gün mənim dənizimdi
Qarabağ düzü,
Kəhər atın tozanağı "Doqquzuncu bal".
Bu gün mənim söz düzümdü-
Qarabağ düzü;
Sonsuzluğun son xəttini gəzirdi xəyal.
Bu gün mənim çörəyimdi
Qarabağ düzü,
Hər əlimdə Kür çayından
bir bıçaq arxım,
Yoğuracaq, yapacaqdım gecə-gündüzü,
Sonra halal süfrələrə doğrayacaqdım.
Bu gün mənim tariximdi
Qarabağ düzü,
Bu gün üfüq bir üzükdü-Nizami qaşlı.
Geri fırlan, yer kürkəsi, zamandan küsüb
Nüşabənin kəcavəsi təpədən aşdı...
Qədim Bərdə Tərtər üstən
yüz körpü atdı,
Xəyanətin adlaması böyük ar oldu.
Hanı tarix cünglərinə yubanmış atlı?-
Azərbaycan qadınınından
hökmdar oldu!

Bu gün mənim bir düz kürsüm-
Qarabağ düzü;
Qanadımdı qız alqışı,
qadın alqışı.
Bu gün mənim bacım Gülsüm-
Qarabağ düzü;
Doluxsunma, bir də gələr şair qardaşın;

Bu gün bizə quzu kəsdi Hüseyn qağa,
Baxdım: sürü adaları göy düzə üzür.
Bir dostluğa, bir süfrəyə, bir eşqə sığan
Bir dənizdi yer üzünün Qarabağ düzü...

iyun, 1972

ATA OCAĞI

Çırımı tətikdə, odunu dəmdə,
Səhərin gözündən od alıb ocaq,
Yanır aram-aram, onu sinəmdə
Sonra kim söndürüb, kim yandıracaq?

Ömrün şənliyində, ömrün yasında
Bura od dalınca gələcəyəmmi?
Yoxsa xatirələr işartisında
Oğulsuz-övladsız ocaqlar kimi
Sönüb gedəcəyəm: bu daş, bu torpaq
Bircə ləpirimi yaşatmayacaq.

Ocaq çırıldayır, gözü dərində...
Axıdır gözünün yaşını çırrı.
Alovlar hay salıb öz.dllerində
Özünü o daşa, bu daşa çırır.

Atam doluxsunub, baxıram ona,
Kişi uşaq olub səksən yaşında.
Bu nə ayrılıqdır, ata yurduna
Əlvida deyirəm ocaq başında!

Ocaq tüstülenir, kövrəlir atam:
"Anan o dünyada darıxır, bala,
Ancaq ki, kişinin qəbri od tutar-
Gedə, od-ocağı tüstüsüz qala.

Babandan qalıbdır bu ocaq bizə,
Bir ocaq sənəndə bir tifaq itir.
Bir ocaq söngüsü qeyrətimizə
Bir düşmən nəslinin qəhqəhəsidir;

Apar bu ocağı evində yandır,
O gözdən qor alır, gözdən odlanır.
Kişi yer üzündə od qoruyandır,
Kişi ona görə kişi adlanır".

Gözünün yaşını qurudur səsi,
O, Zərdüşt babaya səcdəmi qılır:
Baxıram gözündə ocağın əksi,
Baxıram gözündə alov qırılır...

Burda neçə nəsil baş əyib oda,
Nənələr əl basıb ocaq daşına,
Burda dəyməyiblər ilanlara da
Pənah gətirəndə ocaq başına.

Bu gün kənd yolları tüstülü, odlu;
Təpelər fikirli adam kimiydi.
Mürgülü zəmilər gözləri dolu,
Dindirsən-kövrələn atam kimiydi.

Yaşıl kənd üstünə boz pərdə salır-
Aranır, daranır tüstü telləri.
Əlvida, atamın tüstü dəsmalı,
Əlvida, atamın tüstü əlləri!

iyul-avqust 1969

x x
x

Ana yurdum, hər daşına üz qoyum,
Hər dərəndə çaldığım saz yaşayır.
Kimi sənin ciyinində,
 sən kiminin...
Şöhrətini yaşıdan az yaşayır.

Bu gileydən qəlbim yaman xallanır:
Çox ünvanda qaçaq tərif yallanır.
Bir ağılın budağından sallanıb,
Neçə-neçə ağılı dayaz yaşayır.

Gülüm, bir də görüşünə yubansam,
Adımı tut, harda dağlar dumansa.
Gözünü sıx,
Hansı daşda su yansa,
O daş altda Məmməd Araz yaşayır.

1971

AZƏRBAYCAN-DÜNYAM MƏNİM

Azərbaycan-qayalarda
bitən bir çiçək,
Azərbaycan-çiçəklərin içində qaya.
Mənim könlüm bu torpağı
vəsf eləyərək,
Azərbaycan dünyasından
baxar dünyaya.
Azərbaycan-mayası nur,
qayəsi nur ki...
Hər daşından alov dilli ox ola bilər.
“Azərbaycan”- deyiləndə ayağa dur ki,
Füzulinin ürəyinə toxuna bilər.
Oğulları Kür gəzdirər biləklərində,
Oğulların köz atəşi
gözəl əridir.
Azərbaycan səhərinin bəbəklərində
Qütb ulduzu,
dan ulduzu gözəlləridir.
İllər olub-kürrəldə dəmir olmuşuq,
Sərhədlərdə dayanmışıq küləkdən ayıq.
Od gölündə,
buz çölündə gəmi olmuşuq,
Biz Bakının ilk səadət carçılarıyıq.

Min illərlə zülmətlərə yollar açıqdı,
Dalğalandı Sabirlərin
ümmən dünyası,
Azərbaycan qatarı da yollara çıxdı
Dağında Qoca Şərqiñ duman dünyası.
Azərbaycan-mayası nur,
qayəsi nur ki...
Hər daşından alov dilli ox ola bilər.
“Azərbaycan!” deyiləndə
ayağa dur ki,
Ana yurdun ürəyinə toxuna bilər.

1970

**MƏNDƏN ÖTDÜ,
QARDAŞIMA DƏYDİ...**
Bəxtiyar Vahabzadəyə

Ey daşlaşan, torpaqlaşan
ulu babam!
Bu günümüzdən dünənimə uzaqlaşan
ulu babam!
Küləkləşən, dumanlaşan ruhunla sən
Ayağa dur, səninləyəm!
Səs getməyən,
əl yetməyən
Qədim tarix dərəsindən
Səs ver mənim səsimə sən:
Sənə gələn, səndən ötən
nəydi belə?-
Səndən ötüb qardaşına dəydi belə?
Bununlamı neçə dəfə
Ata-oğul, qardaş hissi haçalandı,
Bir şəhərin
Beş qardaşın xanlığına parçalandı?
O zamanmı bitdi bizim
dilimizin
“sənin”, “mənim” qabarı da?

O zamanmı bitdi bizim
dilimizin
“haralısan” damarı da?..
Səninləyəm, ulu babam!
Bu məsəli kimdi yazan?
Hansi soysuz ata idi
Ataların imzasını
Çəkib, ona möhür basan?!
Adınızı dastanlardan oğrayaram,
Ruhunuzu qıyma-qıyma doğrayaram
Qara Çoban,
Dəli Domrul.
Ey Xan Eyvaz,
Giziroğlu Mustafabəy,
Əgər ki, siz
Bu məsələ qol çəkdiniz!
Sonra, sonra hansınızsa
Xalqa gələn bir qəzadan
Öz öaşını yana əydi.
O qəza bir topa dönüb
Səttarxanın tifaqına
yaman dəydi,
Məndən ötdü!..
Məndən ötdü!..
Sevincə bax, qeyrətə bax!

Bunu yanan xılqətə bax!
Məndən ötdü!..
Qulağımdan getmir bu səs,
Zərbələri qardaşına,
Sırdaşına ötürən kəs
Elə bil ki, bax bu gecə
Qulağımın dibindəcə
Xətainin süqtuna
qəh-qəh çəkdi.
Sonra, sonra

Səhərəcən başına yüz qədəh çəkdi.
O qəh-qəhin dalğasından,
O məstliyin baş fırladan
Havasından
qopan daşdı-
Azərbaycan torpağında
Araz boyda şırim açdı.
Məndən ötdü...
Bunu dedi Şəki xanı.
Bunu dedi Bakı xanı,
Bunu dedi İbrahim xan.
Fətəli xan, Kəlbəli xan...
Qəza ötsün məndən,- dedi,
Ötən kimi, "mən-mən" dedi:
"Mən-mən" dedi bir ölkədə
nə qədər xan.

Onlar "mən-mən" deyən yerdə
Sən olmadın, Azərbaycan!
Səni səndən alıb belə
Yüz illərlə uyutdular.
Səni səndə ələdilər,
Səni səndə üyütdülər.
Dibək oldun öz duzunla,
öz daşınla.
Ögey oldun
doğma, ekiz qardaşınla-
Məndən ötdü deyənlərin qeyrətindən,
Namusunu yeyənlərin qeyrətindən!
Məndən ötdü... Məndən ötdü!
Ey daşlaşan, torpaqlaşan
ulu babam!
Bu günüm dən dünənimə uzaqlaşan
ulu babam!
Ayağa dur!
Dəfn etdiyim məsələnin
Baş daşına
Bir təəssüf xatırəsi yazıb, yondur:
Səndən ötən mənə dəydi,
Məndən ötən sənə dəydi.
Səndən, məndən ötən zərbə
Vətən, vətən, sənə dəydi...

ƏSGƏR AĞAC ƏKİR

Ətrafi qum çölü,
qum adası;
Çiyində avtomatı,
Böyründə qumquması,
Gözündə üfüq ayna,
Əsgər keşik çekir
sərhəd boyunda.

Əsgər növbə dəyişir,
Əsgər ağaç əkir
sərhəd boyunda...

Burda elə bürkü də,
Qasırğa da, külək də
Sərhəd düşməni kimi
Hücum ainqam gəzər;
Torpağa tūfəng əkər,
Avtomat bağışlayar
Sanki sərhədçi əsgər.
Əsgər ağaç əkir...
Yeriyib, özlüyümdə

Qoşuluram əsgərə,
Bu əsgər niyyətini
Daşıyırıq hər yerə-
Hər tūfəng qundağından
Bir ağaç bitib indi!
Bu meşə nə sərindi,
Bu meşə nə dərindi...
Əsgər ağaç əkir...

yanvar 1973

ƏSGƏR MƏKTUBU

Əsgər məktubları alıram hərdən,
Məhəbbət, cəsarət, dəyanət dolu.
Neçə tərifçinin təriflərindən
Bir əsgər məktubu gərkli olur.

Əsgər nə istəyir?
Bir təzə nəğmə.
Nəğməsiz darıxır əsgər tüfəngi.
Bir əsgər qəlbində qopan zümzümə
Bir Vətən daşını isidicəkdir.
Bir əsgər yazır ki: "sərhədçiymə mən.
Əlimdə tüfəngdir,
dilimdə şer
İnamla, qeyratla qorunur Vətən,
Bunlarsız silahlar lal-kardır"- deyir.

Bir nəğmə əsgərin dodaqlarında
Sərhəd küləyinə həmsöhbət olar.
Bir nəğmə əsgərin barmaqlarında
Tətiyə söykənən cəsarət olar.

Əsgər məktubunda torpaq göyərir,
Meşələr uzanır üfüqlərəcən.
Əsgər məktubundan bir dağ göyərir-
Ətək də Vətəndir, zirvə də Vətən.

Əsgər məktubunda quş səksəkəsi,
Əsgər məktubunda qaya təmkini.
Bir nişan həsrəti,
Bir toy həvəsi
Hər sətrin keşikçi nidası kimi...
Əsgər məktubunun cavabı çətin,
Əsgər məktubunun cavabı asan.
Yetişməz əsgərə söz məhəbbəti,
Yetişməz, sözlərin əsgər olmasa.

1975

ƏSGƏR ANDI

Dağdan, daşdan gəlir səsim,
Xatirələr yolum indi.
Hünərimə keşik çəkən
Nəvəm əsgər olub indi.

Avropaya ayıl deyən
Səda məndim, haray məndim.
Arzuları Berlinəcən
Gedən Həzi, Gəray məndim.

Adsız məzar mənimkidir,
Heykəl olan əsgər mənəm.
Sinəsində ölməzliyi
Sağ saxlayan hünər mənəm.

Əsgər andı atəş demək,
Əsgər andı yürüş demək.
Vətən mənə oğul dedi,-
Vuruş demək, döyüş demək!

Avropaya ayıl deyən
Səda məndim, haray məndim.
Arzuları Berlinəcən
Gedən Həzi, Gəray məndim.

1982

BABAMIN SƏSİ

Babamın gur səsi vardı,
Babam bəzən
Elə bərkdən danışardı-
Az qalardı taxçadakı
çırraq sönə.
Yarpaqlar
tab gətirməzdı

Gülüşünün
ləpəsinə.
Babam elə danışardı,
Bəlkə də bir
Qərbli qonaq
Deyərdi ki,
insana bax!

Adətə bax!..
O coşanda,
O qəzəblə danışanda
Deyərdin ki, bu saatca

Sinəsindən

şir çıxacaq...

Bəli, babam

Dağ oğluydu!

Dağ sinəli

olmaliydi.

O, səsini

Şimşəklərlə cılalayıb,

Gurşadlarla yumalıydı!

Babama da bu gur səsi,

Köhlən yoran

Bu nəfəsi-

Miras verən babalardı,

Min illəri yola salan

Bu dağlardı,

Dərələrdi,

obalardı.

Qızılıtsı qulaq tutan

çay dərəsi-

Keçməliydi onun səsi.

Quzuların mələşməsi,

Qartalların qayıltısı,

Arıların guyultusu,

Dağ selləri,

Dağ yelləri

Maqnit olub

Səsi-ünü

tutan yerdə,

Ağız açan mağaralar

Top nərəsi udan yerdə,-

Torpağın axın-axın

At dırnağı görən igid,

Xoş gününü

Əldə qılinc-

At belində sürən igid

Gur səslə də,

Harayla da-

İllkin hasar oldu yada,

Meşələrin sükutuna

Batan kəndlər,

Dərələrin boğazında
yatan kəndlər
Nərələrdən qalxmaliydi.
Bu nərələr:
Basqınlara,
Silahlanmış azğınlara
İgidlərin ən birinci
qalxanıydi.
Bəzən elə bir nərə də
Sildirilmiş bir dərədə
Səda verib min olurdu;
Qoca dağlar silkələnib
Düşmən üstə uçulurdu...

Qoy bu günün düşməni də
At çapmasın harin-harin;
Torpaq altda gizlətmişik
Gur səsini babaların!..

1966

QIZLAR

Eşqiniz olmasın çürük sap kimi,
Əllərdə gəzməyin bir kitab kimi.
Kimisə məst edən al şərab kimi
Axıb hər badəyə dolmayın, qızlar!

Oynar qəhqəhəniz şimşəklər kimi,
Ünvansız olmayın külekler kimi.
Qar altından çıxan çiçəklər kimi
Vədəsiz göyərib solmayın, qızlar!

Siz bir qayıqsınız, tale dənizdir;
O bəzən bulanıq, bəzən təmizdir.
Tale ağlındır, düşüncənidir;
Taleyin qayığı olmayın, qızlar!..

1965

GÖY GÖL

Çıskinli bir gündə gəldim bu yerə,
Dumanda görünməz-dumandı Göy göl.
Tənha qayalara, lal meşələrə
Zülmət gecələrdə hayandı Göy göl.

Bir səhər gördüm ki, durulub yatır,
Kəpəzin dibində burulub yatır.
Qovulan ceyran tək yorulub yatır,
Daş atdım, diksinib oyandı Göy göl.

Döşünü qayıqlar düymə tək bəzər,
Dedim bu görkəmlə Xəzərə bənzər.
Qızını yaylağa köçürüb Xəzər;
Baxdı, cilvələndi, nazlandı Göy göl.

Yel əmdi, yarpaqlar suya töküldü,
Göy çitə tünd sarı güllər tikildi...
Buludla ağladı, günəşlə güldü,
Deyəsən bir kövrək insandı Göy göl...

VİLAYİ

Gəl küsmə, incimə baxtından,
Qəm yemə, qəm yemə, Vilayi.
O yüksək arzular taxtından
Sən enmə, sən enmə, Vilayi.
Sən mənim gözümüzə bir elin
Qəzəbi, hiddəti, qəmisən.
Bəlkə də gəmisiz dəryasan,
Bəlkə də dəryasız gəmisən.
Yığılıb sinəndə gizlənib
Səttarxan qılıncı, bilirəm.
Alışib özünü yandırır
Gözündə qığılçım, bilirəm.
Görünür, o böyük Havana
Havasın qatmasa havana
Görünür, bir Fidel Castro
Bir əsgər donunda,
Bir azər donunda

BELƏ DÜNYANIN

M.Müşfiqin xatirəsinə

Ya Vətən, ya ölüm deməsə,
 Ya canım, ya elim deməsə,
 Nə Balaş, nə Əli,
 Nə Söhrab, nə də sən
 Ümidlə, kitabla, qələmlə
 Bir xalqa yaşamaq
 Öyrədə bilməzsən,
 bilməzsən
 Öləməyi öyrədə bilməsən.

1964

Söz verdim, söz adlı dəfinə verə,
 Tək bircə ölümsüz qərinə verə.
 Umdum nə verdi ki, küsdüm nə verə?
 Mən belə dünyanın nəyindən küsüm?

İtirib özündə özünü dünya,
 Toyların, yasların özülü dünya...
 Əlim ətəyindən üzülü dünya...
 Mən belə dünyanın nəyindən küsüm?

Ömrüne vay salar, vaydan utanmaz,
 Saç yolub-hay salar,
 Haydan utanmaz,
 Günəşdən utanmaz, Aydan utanmaz,
 Mən belə dünyanın nəyindən küsüm?

Çaydı dəhnəsində xırsız əjdaha,
 Gecəsi salamat çıxmaz sabaha.
 İti bazارında atından baha,
 Mən belə dünyanın nəyindən küsüm?

Dağ olsan, istəsə qolunda saxlar,
Büküb bir hörməcək torunda saxlar,
Yüz illik odunu qorunda saxlar,
Mən belə dünyanın nəyindən küsüm?

Bir gözü işiqdi,
Bir gözü buzdu,
Məkrli qadındı, gülçöhrə qızdı,
Həlimdi, kövrəkdi, sərtdi, quduzdu...
Mən belə dünyanın nəyindən küsüm?

Ayağı altına yastıq qoyanlar,
Başının altına qumbara qoydu!
Nadanlar dünyani qumara qoydu!
Mən belə dünyanın nəyindən küsüm?

Olsan öz haqqının kölesi belə,
Əri öz içində, oləzi belə,
Ondan inciyənin beləsi belə...
Mən belə dünyanın nəyindən küsüm?

1989

SALAMAT QAL

Ey dəvə yal, düşdüm daha belindən,
Ovsar çıçı, çıxdın daha əlimdən.
Balam çiçək, bir də öpüm telindən,
Salamat qal,
Salamat!

Duz axtaran körpə cüyür balası
Ağ daşlara körpə çıçı salası...
Qayaların su saxlayan çalası,
Salamat qal,
Salamat!

İldirimlər buludların pələngi...
Paslanacaq mənsiz şimşək üzəngim.
Eh, ya qismət, a şəlaləm - a cəngim...
Salamat qal,
Salamat!

Bulaq gördüm: uşaq kimi ərköyü;
Məni gəzər məndən qaçan ürkəyim...
Salamat qal bu dağlarda, üreyim,
Salamat qal,
Salamat...

Turşsu 1970

SALAM, A ZİRVƏLƏR!

Salam, a gədiklər, salam, a dağlar!
Yenə boynunuzu qırmاق istərəm.
Alıb küləyini qoluma, dağlar,
Zirvədən zirvəyə uçmaq istərəm.

Çoxdandır sürmürəm ayaq gəmimi,
Dərəyə susuzam, zirvəyə acam.
Batırıb buluda daş qələmimi
Yağışlı bir nəgmə yazım yamacı!..

Sonra da oxuyum, səsimi yazsın
Qaya sinəsinə mətin qayalar.
Torpaq nəgməsinə qoy qulaq assın
Torpaqda ən möhkəm bitən qayalar.

Zirvəyə qalxdıqca adamı sanki
Günəş yuyundurur nur damarında.
Azacıq uyudur, ətirli, sakit,
Sərin dağ mehinin qanadlarında

Görünər zirvələr bərabərində
Ağıllar mayakı ağıl zirvələr.

Görünər zirvələr bərabərində
Buluddöş dastanlar, nağıl zirvələr.

Salam, a zirvələr, salam, a dağlar!
Yenə bir qayada göyərdin məni.
Salam, a zirvələr, salam, a dağlar
Yenə bir nəgməlik köyrəldin məni...

iyun 1970

YURDUMUZUN QIZLARI

(Nəğmə)

Zəhmətiniz üz ağlığı,
Yurdumuzun gül qızları.
Başımızın ucalığı,
Bəxtimizin ulduzları.

Nur daşıyar bu ağaç yollar,
Bələdçisi mərd oğullar.
Təbəssümlər "uğur"- deyər.
"Məni səslə, çağır"- deyər...

Ön sıradə gedənlərin
Qismətinə alqış düşər.
Qəhrəmanlar nəfəsindən
Qayalara naxış düşər.

Bir saz kimi çalaq Kürү,
Bu düzlərə nəğmə qoşaq.
Ağ işıqlı Mil-Muğanda
Gül qızlara nəğmə qoşaq.

iyul 1973

MƏNİM YURDUM

Mənim yurdum -
qəhrəmanlar diyarıdır.
Mərd insanlar diyarıdır.
Öz baxtının xoş gününü
Öz əliyle yaradanlar diyarıdır.
Kainatın milyon illik arxivindən
ulduzları
oyadanlar diyarıdır.
Mənim yurdum -
qəhrəmanlar diyarıdır!

Mənim yurdum -
Torpağında nur əkənlər,
Nur biçənlər diyarıdır.
Mənim yurdum -
Neçə dəfə
Qanlı lava dənizindən
Sağ keçənlər diyarıdır.
Mənim yurdum -

Qayaları minalanmış
Dağ keçənlər diyarıdır.
Mənim yurdum -
Mərd oğullar diyarıdır.

SÜSADA BİR GECƏ

Bu gecə gecənin son qatındayam,
Bu gecə bir qəndil qanadındayam.
Sağımda bir dərə - qara hörükdür,
Solumda bir dərə - qara hörükdür.
Dövrəmdə buludlar bölük-bölükdür.
Dünyanın damına çıxmışam, nədi?
Dünya qaranlığı harda gizlədib?
Dünya toranlığı harda gizlədib?
Gecə ağ yağışda durulanıbdı,
Gecə dağ mehində qurulanıbdı,
Daranıb, bələnib işıqlarına,
Taxıb qarmağını göy tağlarına
Bir çilçiraq şəhər,
 bir qəndil şəhər,
Hər evi bir qızıl qərənfil şəhər.
Uzaqdan: bir ulduz topası kimi
 göy üzündədi.
Yaxından: bir qaya lampası kimi
 yer üstündədi.
Gecənin qoynunda yanır dağ şəhər,

Fəzadan asılı, çıçırqaq şəhər.
Dağlar öz ovunda yandırıb onu,
Ulduzlar qoynuna qaldırıb onu
Bu dağlar vüqarı, bu dağlar gücü.
Bu gecə kəşf etdim bir Şuşa bürcü,
Bir Şuşa bürcü, tamaşa bürcü...

1970

SƏN ÖTÜR MƏNİ

Bu səhər qatara ötürdü məni
Öz ayaq izlərim, öz ayaq səsim.
Yoxdu gül verənim, əl eləyənim,
Alışar anamın qəbri, bilməsin...

Deyirəm, özümə baxıb aynada:
Əziz dost, ayağın, əlin var olsun.
Özümə deyirəm: - sağ ol, əlvida!
Özümə deyirəm: - uğurlar olsun!

Çətindir, ayrılıq hissinə hayan
Gedən özü ola, tək özü ola.
Sanırsan sahibi məlum olmayan
Ən ağır, gərəksiz bir yüksən yola.

Kim isə, hardasa itirib səni,
Qaytarıb harasa yollayacaqlar.
Ya da bir uçrumda götürüb səni
Dərənin dibinə tullayacaqlar.

Dalğalar diksinir bu əhvalımdan,
Xəzrini vağzala göndərir Xəzər.

Çınarlar, qovaqlar evlər dalından
Boylanıb aramla əl eləyirlər.

Açıılır üfüqün nur sərhədləri,
Səhər toranını göylər əridir.
Yol boyu uzanan işiq xətleri
Bakının qayğılı nəzərləridir.

Dalımcı tarlalar, düzənlər axır,
Yol payı gətirir Mil bacım, demə.
Bəstəkar qardaşım Kür yola çıxıb.
Nəğmə bağışlayır, bir dərə nəğməl

Qoca atam kimi xəyalala dalan
Dağlar da kövrləlib dalımcı baxdı.
Mənim gedişimdən xəbərsiz balam
Göy göl oyananda ağlayacaqdır.

Arazın yolunu bir məftil çəpər
Kəssə də, sədası mənə çatırdı.
Uzaqda ağaran bir kiçik təpə
Anamın qəbrini xatırladırdı.

AZƏRBAYCANIM

Yol boyu xoş hava şərbətim idi,
Qayası da qədəh, daşı da qədəh.
Meşə nəğmə dedi, çöl nəğmə dedi
Qatar üfüqləri aşana qədər.

Nə qədər böyüsəm körpənəm yenə,
Hər yerdə ciyninə sən götür məni.
Beləcə, bir ömrün son mənzilinə
Azəri torpağı, sən ötür məni.

Yalta, yanvar 1968

Üfüqdən-üfüqə nur səpər yazı,
Vətəndir, torpaqdır könül dünyası,
Şöhrətin özünə şöhrət olası,
Əyilməz qaladır Azərbaycanım!

Odundan od verdi səadətimə,
Sözü yelkən oldu söz sənətimə,
Sabahın qələbə səltənətinə
Vüqarla addımlar Azərbaycanım.

Onun qanadıdır ərzin qanadı,
Zülmün binasını oda qaladı,
Bu gözəl torpağın ünvanı, adı,
Bu gözəl adamlar Azərbaycanım.

Döşündən süd verməz ağlar-sızılara,
Toy istər, toy qurən oğul-qızları,
Taleyi uğursuz, işıqsızlara
İşiqli dünyadır Azərbaycanım.

Zəfərlə, hünərlə heykəl yaradan,
Biri min adamdır, mini bir adam,
Vətən keşiyində yaraqlı ata.
Nəğməli anadır Azərbaycanım!

Öktyabr 1997

ƏLVİDA, DAĞLAR!

Bəlkə bu yerlərə bir də gəlmədim,
Duman, salamat qal, dağ, salamat qal.
Dalımcə su səpir yoxsa buludlar?-
Leysan, salamat qal, yağ, salamat qal!

Qıy vuran qartallar yox oldu çəndə,
Nərgizlər saraldı şəhli çəməndə.
Ey qaragöz pəri, dalımcə sən də
Boylan, salamat qal, bax, salamat qal!

Gəldim, qarşılıdı güllər-çiçəklər,
Gedirəm, əl edir boz biçənəklər.
Nidamı çaylara dedi küləklər:
Bulan salamat qal, ax-salamat qal!

Dağların pələngi, şiri də sənsən,
Şairi də sənsən, şeri də sənsən.
Varı, bərəkəti, xeyri də sənsən-
Çoban, salamat qal, sağ-salamat qal.

1962

İSTİQLAL MARŞI

Mərd igidlər sıralansın,
Gözlərində alov yansın,
Güneş çıxsın, ulduz yansın
İstiqlala gedən yola!

Bu yol dönməz haqqın yolu,
Əzmini qoş, Vətən oğlu.
Əhdini qoş Vətən oğlu,
İstiqlala gedən yola.

Bütün nurlar gurlaşacaq,
Bütün üzlər nurlaşacaq,
Bütün yollar birləşəcək,
İstiqlala gedən yola!

Millətimiz qanadlanır,
Niyyətimiz qanadlanır,
Cürətimiz qanadlanır
İstiqlala gedən yola!

Gözün aydın azad insan,
Sən hürriyyət yolundasan,
Mən inandım, sən də inan
İstiqlala gedən yola!

1992

ATALAR

Qədəm aldiq qədəmindən
Alov ludur ilk odumuz.
Söz mülkümüz, söz ordumuz
Atalardır, atalar.

Sözünü yendirib yenməz atalar!
Dönməz mərdliyindən, dönməz atalar!

Ata ömrü axan çaydı,
Ata əli qayığımız.
Sahillərdən sahillərə
Körpü salar hər qayığımız.

Atalar, atalar yolu yorulmaz!
Hünəri əyilməz, qolu yorulmaz!

Qəzəbinə gülə deyin,
Gülüşünə həzin bulaq.
Hara getsək ömrümüzə
Səhər kimi boylanacaq.

Atalar, övlada qanad atalar!
Şirin analara Fərhad ataiar!

Ata eşqi dağdan uca,
Ana Vətən - ata andı!
Ata ərzə işiq səpən,
Ata işiq qoruyandı!

Kitabın içindəkilər

Vətən əsgərlərinə xitabən	3
Mürgülümə	6
Nəğmə	9
Vətən desin	11
Bir kənd vardi yer üzündə	14
Çeçen faciesi	17
Əsgər oğul	19
Ulu şahım, qılincına söykənim! ..	22
Murova qar yağırdı	25
Kelbəcər qaçqınlarına	27
Qoluzorlulara nifretim var	29
Sənə inanıram	31
Düşmən qabağından qaçan "kişilər" ..	34
Ayağa dur Azərbaycan!	36
Ata millət, ana millət ağlama	40
Ya Rəbbim, bu dünya sən quran deyil	42
Bizi Vətən çağırır	46
Ayaq saxla	48
Yaxşılar	50
Vətən mənə oğul desə	53
Qəfili	54
Qarabağ düzü	56
Ata ocağı	58

Azərbaycan-dünyam mənim	62
Məndən ötdü qardaşma dəydi	64
Əsgər ağaç əkir	68
Əsgər məktubu	70
Əsgər andı	72
Babamın səsi	73
Qızlar	77
Göy göl	78
Vilayi	79
Belə dünyanın	81
Salamat qal	83
Salam, a zirvələr!	84
Yurdumuzun qızları	86
Mənim yurdum	87
Şuşada bir gecə	88
Sən ötür məni	90
Azərbaycanım	93
Əlvida, dağlar!	94
İstiqlal marşı	95
Atalar	96

*Məmməd Araz. "Əsgər andı!"
Bakı, "Araz" nəşriyyatı 2003.*

Yığılmağa verilmişdir: 15.03.2003

Çapa imzalanmışdır: 05.04.2003

Kağız formatı: 60x84 1/32

Sərti çap vərəqi: 3,5

Uçot nəşr vərəqi: 3,2

Sayı 1000

Sifariş 17

Qiyməti müqavilə ilə

*"Araz" nəşriyyatının kompüter mərkəzində yığılıb
səhifələnmiş və çap olunmuşdur.*

